


# ahməd <sup>bay</sup> Ağaoğlu

*epistolyar irsi*

ABİD TAHİRLİ,  
filologiya elmləri doktoru



“ Bütün cihana karşı alním açıktır... Benim gibi dört kere ermeniler tarafından idâma mahkûm edilmiş ve ermeniler yüzünden Malta zindanlarında sene-lerce inlemiş olan erbâb-ı nâmusa çatmanın pek pahalıya mál olacağı görülecektir. Nâmusa hürmet, yalnız erbab-ı nâmusa mahsus bir sıfattır... ”

Ə.Ağaoğlu

Ahməd bəy Ağaoğlunun epistolyar irsinə toxunmazdan əvvəl klassik ədəbiyyatda geniş yayılmış, forma baxımından fərqli və diqqətçəkən epistolyar janrla bağlı vacib bir məqama nəzər salmağa ehtiyac var. Məsələ bundadır ki, bədii-publisistik məziyyətlərinə, avtobioqrafik məzmununa, mahiyyətinə görə epistolyar janr bəzən xatirə, memuar, yaxud gündəliklə eyniləşdirilir, ya da əksinə, bu üslublar arasın-

da ciddi fərqlər axtarılır. Dövrünün məmur hərc-mərcliyi, əyanların rüşvətxorluğu ucbatından adına kəsilmiş təqaüdü ala bilməməsindən şikayətlənən Məhəmməd Füzulinin digər adı "Nişançı paşaya məktub" olan "Şikayətnamə"si, Şah İsmayıllı Xətainin faydalı məsləhət və nəsihətləri, əməyə rəğbəti, dostluğa sədaqəti, böyük-lərə hörməti, ədaləti təbliğ və vəsf edən "Dəhnəmə"si, eləcə də Sultan Məcid Qənizadənin "Məktubati-Şeyda bəy Şirvani", Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları", Mirzə Cəlilin "Qəbirdən məktub"u və bu kimi əsərlər ədəbiyyatımızda epistolyar janrin müxtəlif nümunələridir. Həmin əsərlər dövrün ictimai-siyasi, sosial münasibətlərini, müəlliflərin yaradıcılığını, məramını, ideya istiqamətini, ədəbi-bədii mühitini eks etdirən qiymətli və etibarlı mənbələrdir.

Bu baxımdan Azərbaycanın və Türkiyənin ictimai-siyasi, ədəbi-mədəni tarixində fədakar və bənzərsiz fəaliyyəti ilə dərin iz qoymuş Əhməd bəy Ağaoğlunun yaradıcılığında mühüm yer tutan epistolyar irs diqqəti çəkir və böyük maraq doğurur. Əhməd bəy Ağaoğlunun ömür yolunu, həyata baxışını, yaradıcılığında ki təkamül prosesini, görüşlərini, dövrünün tanınmış şəxsləri ilə münasibətlərini, əlaqə və əməkdaşlığını hərtərəfli və dərindən öyrənmək, təhlil etmək və dəyərləndirmək üçün ilk növbədə onun məktublarının məzmununa və qələmə alındığı dövrə görə təsnifatını aparmaq lazımdır. Əgər Malta məktublarını, belə demək mümkünsə, Əhməd bəy Ağaoğlu yazışma-

larının "zirvəsi", ən təsirlisi, dramatik və maraqlı hesab etsək, o zaman müəllifin məktublarını belə dövrləşdirmək olar:

- Malta sürgününədək qələmə alınanlar;
- sürgün dövründə yazılanlar;
- sürgün dövründən sonra qələmə alınanlar.

Eyni zamanda araşdırmacların daha sanballı və səmərəli olması üçün məktubların mövzu və ünvanlandığı şəxslərə görə aşağıdakı kimi qruplaşdırılması da məqsədə uyğundur:

- ailə üzvlərinə, qohumlarına ünvanlanan;
- silahdaşlarına, dostlarına yazılan;
- görkəmli partiya və dövlət xadimlərinə, generallara, səfirlərə göndərilən;
- nəşriyyat və mətbu orqanlarının redaksiyalarına yazılan məktublar.

Əhməd bəy Ağaoğlunun Malta sürgününədək və ondan sonra qələmə aldığı məktubların qismən öyrənildiyi qənaətindəyik. Sürgünədək yazdığı məktublar Əhməd bəyin hansı mühitdə yetişdiyi, necə formalasdığı, qətiyyəti, prinsipləri haqqında müəyyən təsəvvür yaradır. 1904-cü ildə (14 sentyabr) "Kaspi"də dərc olunan "Dostlara məktublardan" adlı yazısı da dövrün aktual problemlərinə həsr edilmişdir. Hələ tələbəlik illərindən tanış olduğu və sonradan bu münasibətin sarsılmaz dostluğa, əməl və əqidə silahdaşına çevrildiyi Əli bəy Hüseynzadə ilə yazışmaları həm Əhməd bəyin, həm də Əli bəyin fəaliyyətinə, bu fəaliyyətin istiqamətlərinə müəyyən

dərəcədə işiq salır. "Həyat" qəzetiinin redaksiyasında yaranmış bir münaqışdən hiddətlənən və ailəsi ilə bir neçə günlüyü Mərdəkana köçən Əhməd bəy Ağaoğlunun 1905-ci ilin oktyabr ayında Əli bəy Hüseynzadəyə "Sevgili qardaşım" deyə başladığı bir məktubda "Mən bundan sonra "Həyat" müdirliyindən xaric olub "Həyat" ilə heç bir əlaqəm yoxdur" deyə prinsipial, dəyişməz mövqeyini bəyan etməsi onun inadkar xarakterindən xəbər verir. 1905-ci ildə Əhməd bəyin fransız dilində yazdığı və dostuna ünvanladığı məktubu öz silahdaşına bir tövsiyə də adlandırmaq olar. "Həyat" qəzetiini erməni millətçiləri ilə ideoloji mübarizənin tribunasına çevirən çilgin təbiətli Əhməd bəy" (Vilayət Quliyev. Əhməd Ağaoğlu - Əlimərdan bəy Topçubaşov: problemlı dostluq. "525-ci qəzet", 23 iyun 2017) yazılıdır:

*"Sevgili Əli bəy, nələr edirsən? Gündəlik bir qəzeti idarə etmək asandır mı? Canım dostum, səndən sadəcə ermənilərə çox üz verməməyini rica edirəm... Çoxlu elmi dil istifadə etmək oxucuları yoracaqdır, bundan qaçmaq lazımdır. Qəzet üçün material baxımindan narahat olmağa gərək yoxdur, sizə yetərli qədər mövzu göndərəcəyəm".*

Malta sürgünündən sonra Türkiyədə məskunlaşan Əhməd bəy Ağaoğlu qızığın fəaliyyətə başlayır, Türkiyənin ədəbi-mədəni, ictimai-siyasi həyatında yaxından və fəal iştirak edir. Böyük dövlət xadimi və mütəfəkkirin həmin

dövrdə qələmə aldığı məktublar Əhməd bəy Ağaoğlunun Türkiyə həyatının bütün sahələrinin daha dəqiq və dərindən öyrənilməsi üçün ciddi mənbədir. Dostu Əli bəyə yazdığı bir məktub Əhməd bəyin Türkiyədə böyük umid və arzularla yaşadığını göstərir:

*"Bəzi yerlərdən İstanbul məbusluğuna namizədliyimi irəli sürməyim tövsiyə olunur. Paşa hazırlərə də məsləhət görülür. Amma mən hələ qərar verməmişəm. İstanbuldan millət vəkili seçilməyəcəyimə əmin olduğum üçün tərəddüd edirəm və sizin fikrinizi bilmək istərdim. Nə düşünürsünüz? Şansım nə qədərdir? Namizədliyimi irəli sürsəm, kömək edəcəyinizi vəd edirsinizmi? Verdiyim suallara səmimi və açıq cavablarınızı gözləyirəm".*

1922-ci ildə Əli bəy Hüseynzadəyə ünvanladığı başqa bir məktub həm iki böyük tarixi şəxsiyyət arasındaki münasibətlə-



• Əhməd bəy Ağaoğlu və həyat yoldaşı Sitarə xanım

rin səmimiliyindən, bir-birinə sədaqətindən, həm də Əhməd bəy Ağaoğlunun ailə qayğılarından, türk qızlarını azad və savadlı görmək istəyindən xəbər verir:

*"Əziz qardaşım Əli bəy.*

*İndiyə qədər sənə məktub yazmadığımın günah olduğunu çox yaxşı başa düşürəm. Lakin içərisində olduğum hadisələr və üzərimə götürdüyüm vəzifənin ağırlığı mənə dostlarımı düşünmək üçün nə vaxt, nə də rahatlıq verir... Sürəyya və Tezer xanımı sənə övlad olmaq üçün göndərirəm. Təhsillərini natamam buraxmamaları üçün İstanbula göndərmək məcburiyyətinə qaldım və səndən başqa etimad edəcək yer tapa bilmədiyim üçün sənə və Ədhiyyə xanıma zəhmət vermək durumunda qaldım. Bu məktubla sənə Hilali-Əhmər vasitəsilə 350 lira pul göndərirəm... Artıq uşaqlar sənindir. Məni bilirsən... Mən türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını və ictimai fəaliyyətdə iştirak etmələrini arzu edirəm... Artıq onları sizə, sizi isə Allaha əmanat edirəm".*

Əli bəy Hüseynzadənin də əqidə, amal, ailə dostuna ünvanladığı məktublar eyni sədaqət və səmimiyyətlə yazılmışdır.

Əhməd bəy Ağaoğlu Malta əsirliyindən azad olunduqdan dərhal sonra 1921-ci ildə İtaliyanın Sorrento şəhərindən Azərbaycan sovet hökumətinin başçısı Nəriman Nərimanova ünvanladığı məktub ("Kommunist" qəzeti, 19 iyun, №109) çox təsirli və düşündürücüdür. Sürgün həyatının məhrumiyyətləri, oradan müşahidə etdikləri Əhməd bəyin Qərb dünyasına olan münasibətində sanki bir dəyişiklik yaratmış, onun duyğu və düşüncələrində tərəddüdlər, şübhələr doğurmuşdu. Məktubunda uzun müddət ərzində, qoca vaxtında cismani, maddi və mənəvi əziyyətlər cəkdiyini, təhqirlər və

istehzalar gördüğünü qeyd edən Əhməd bəy nə qədər qəribə olsa da, bəşəriyyətin xilas yolunu Rusyanın seçdiyi yolda görür və məktubunu belə bitirir:

*"Möhtərəm doktor!*

*Əgər mənim nəzəriyyə və imanımın səmimiliyinə qabilincə əhəmiyyət verə bildiyinizdən indi layiqli mövqeni işgal etdiyiniz işin qələbəsindən bir yararlıq göstərəcəyimə inanarsınız isə yalnız əcələ etmək (tələsmək) üçün bir sözünüüzü bəkləyirəm.*

*Açıq söyləyəlim, məni bu işə vadar edən xüsusi bir səbəb də var. Mənim 51 yaşım vardır. Qocalığım yaxınlaşır. Bir neçə illik qüvvət qalmışdır. Mən istərdim ki, bu son illərimi doğma vətənimə ithaf edim, son çağlarımı orada keçirim və nə gizlədim: vətənimin torpağında dəfn olum. Məni Ankaraya cəlb edirlər və orada mənə geniş fəaliyyət imkanları verirlər, hərgah vətənim imtina edərsə, mən oraya gedəcəyəm. Fəqət mən Bakıya tələsirəm, orada bir saat yaşayım və ölüm! Mən orada 5 çocuq yetişdirmişəm və arzu edərdim ki, onlar da vətənimə xidmət etsinlər. Əgər mənim təklifimi qəbul etməyi lazımlı biləsiniz, mən zikr olunmuş təbliğat ilə işgal edib (məşğul olub) və xalq maarifini yeni əsaslar üzrə qurmaqda çalışaram.*

*Sizə ehtiram bəsləyən:  
Əhməd Ağayev".*

N.Nərimanovdan müsbət cavab gəlir və o, Əhməd bəyi Bakıya yüksək məqama dəvət edir. Əhməd bəy isə artıq bu zaman harada qalacağı barədə qərar vermişdi. Bu barədə prof. Vilayət Quliyev yazar: "Türk tədqiqatçısı, "Ağaoğlu Ahmet bey" kitabının müəllifi (Türk Tarix Qurumunun nəşri, Ankara, 1999) Fəxri Sakal yazar: "O dövrün İstanbullu digər ittihadçılar üçün olduğu

kimi, Ağaoğlu üçün də təhlükəli idi. Bunu Behbud xan hadisəsində də görməkdəyik. Üstəlik, Ağaoğlu üçün iki səbəb birdən təhlükə mənbəyi olmaqdadır: birincisi, Behbud xan kimi Azərbaycan əsilli olması, digəri isə ittihadçı damgasını daşımasıdır. Ayrıca yeganə sərvəti fikirləri və qələmi olan bir Azərbaycan köçkünü İstanbulda bir məmurluq, yaxud mətbuat vəzifəsi almasa, həyatını necə təmin edə bilərdi? O vəzifəni alması isə həmin günlərin İstanbulunda qeyri-mümkün idi. Bu səbəblərə görə İstanbulda qala bilməzdi. Azərbaycana getməsi isə əslində mümkün bir iş idi".

Yenə də Fəxri Sakalın, çox təəssüf ki, mənbəyini göstərmədiyi qaynaqlara əsasən deyə bilərik ki, Əhməd bəy əski dostu Nərimanovun onu Azərbaycana dəvət edən məktubuna verdiyi cavab məktubunda üç səbəbdən bu təklifi qəbul etməyəcəyini bildirir:

*"Pək əziz və möhtərəm  
Nəriman bəyəfəndi!"*

*Köhnə bir dost üçün göstərdiyiniz  
böyük ehtirama qarşı çox minnətdar və  
mütəşəkkirəm. Fəqət üç türlü düşüncə  
bu ehtiramdan yararlanmağa mane olur.*

*1. Təmsil etdiyiniz fikir sisteminə  
qatılmamaqdayam.*

*2. Türklər üçün qurtuluş imkanının  
təkcə Osmanlı türklüyündə olduğu haqq  
da sizə də məlum olan fikir və qənaətim  
də qalmaqdayam.*

*3. Məni əsarətdən qurtararaq yeni-  
dən can və varlıq vermiş Ankaraya get-  
məyimin mənim üçün bir namus borcu  
olduğunu düşünməkdəyəm.*

*Bu üç düşüncə məni doğulduğum yer  
olan Azərbaycana gəlməkdən və təklif olu-  
nan yüksək məqamı qəbul etməkdən daşın-  
dırır. Sizin kimi hər şeydən əvvəl açıqlıq  
və doğruluğa qiymət verən bir şəxsin məni*

*məzur görəcəyindən şübhə etmirəm. Türk-  
lük bölünmə qəbul etməyən bir tamdır.  
Məqsəd ona xidmətdir. Bu xidmət harada  
edilirsə, müqəddəsdir, mübarəkdir!".*

Əhməd bəy Ağaoğlunun Türkiyədən müxtəlif ünvanlara yazdığı məktublar onun həyatının və fəaliyyətinin "canlı şahidi"dir. Əhməd bəyin 1924-cü ilin martın 14-də yazdığı məktubundan bəlli olur ki, o, İstanbulda "Yeni Kafkasya" jurnalının çap olunmasına, 1925-ci ilin martın 17-də məktubda mühacirlərə yardım ayrlmasına köməklik etmişdir.

1926-ci ildə Atatürkə ünvanladığı hesabat məktubunda Əhməd bəy hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edir. Həmin məktubda Əhməd bəy partyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui-istifadə etmələrinə səbəb kimi ölkədə təkpartiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırırdı. Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Bütün bunlar Türkiyədə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində inkişafı ləngidirdi. Əhməd bəy isə bu halla barışmırırdı.

Əhməd bəy Ağaoğlunun nəvəsi, tanınmış tərcüməçi, istedadlı rəssam və heykəltəraş Təktaş Ağaoğlunun İstanbuldakı mənzilində babasının həyat və fəaliyyəti ilə bağlı sənədləri – qəzet-jurnalları, əlyazmaları, dəftər və kitabları saf-çürük edərkən bir qəzet kəsiyi diqqətimizi çəkmişdi. Təəssüf ki, Ağaoğlunun ictimaiyyətə müraciəti dərc olunan həmin qəzet kəsiyində nə nəşrin adı, nə də tarixi göstərilmişdir. Lakin redaksiyaya ünvanlanan məktubun ağaoğluşunas-

lıq üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq mətni olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

*"Ahmed Beyin Telgrafi  
Ağaoğlu Ahmed Bey  
Ankara, 8 Temmuz*

*Hiç bir zaman ermeni firarisiyle alaka ve münasebette bulunmadım.*

*Bütün cihana karşı alnim açiktır. Mufassal mektubum postadadır. Bu gibi neşriyat ile efkâr-ı umumiyyeyi taglit etmek isteyenlerin mâhiyetleri öteden beri malûmdur. Benim gibi dört kere ermeniler tarafından idâma mahkûm edilmiş ve ermeniler yüzünden Malta zindanlarında senelerce inlemiş olan erbâb-ı nâmusa çatmanın pek pahalya mâl olacağı görülecektir. Nâmusa hürmet, yalnız erbab-ı nâmusa mahsus bir sifattır.*

*Kars Mebusu Ağaoğlu Ahmed".*

Əhməd bəyin oğlu – tanınmış yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi Səməd Ağaoğluna göndərdiyi cavab məktubu kədərli və təsirlidir. Səməd Ağaoğlu özünün "Atamın xatirələri" kitabında atasının məktubundan ətraflı bəhs edir:

*"Məktubunu aldım. Səhv eləmirən. O gün həm xəstə idim, həm də sənə hirsəlmışdım. Xəstə idim. Çünkü artıq həmişə xəstəyəm. Taqətim, qüvvəm tükənib. Ən kiçik bir hərəkət, ən balaca bir tərpəniş məni yorur. Həmişə əsəbilik içərisində gah birinə, gah digərinə çımxırmaqdadayam. Əminəm ki, bu səbəbdən artıq ətrafimdakilar da məndən beziblər. Özüm kimi onlar da mümkün qədər tezliklə məndən canlarıni qurtarmağı düşünürlər. Əgər yanında olsan, sən də eyni cür fikirləşərdin. İndi başa düşürəm ki, qocalıq yalnız səhhəti yerində olan adamlara yaraşır. Mənim kimi sağlamlığını itirənləri uzun müddət yaşat-*

*mağa dəyməz. Sənə hirsəlməyim də eyni seydən qaynaqlanır. Uşaq kimi hər dəqiqə aranıb-axtarılmağı istəyirəm. Belə olmayanda ağlma qəribə şeylər gəlir, özümə yer tapa bilmirəm". Məktuba tarix qoyulmuşdı... Vəziyyətindəki böhran dərinlaşırırdı. Aldığım məktub atamın son əl yazısıdır. Qəribə təsadüf! Məndə və bacı-qardaşlarımda olan yüzlərlə məktubunun hamısının altına tarix qoyulub. Son məktubunda isə bunu nədənsə unutmuşdu".*

Yuxarıda qeyd etdiyimiz kimi, Əhməd bəyin Malta məktubları dramatik və təsirli olması ilə diqqəti çəkir. Odur ki bu barədə bir qədər ətraflı bəhs edəcəyəm. İstanbula səfərlərimin birində öyrəndim ki, Əhməd bəy Ağaoğlunun nəvəsi Təktaş Ağaoğlu sağıdır və ehtimal ki, onda babaşına aid sənədlər var. Təktaş bəylə görüşmək üçün ilk cəhdim uğursuz olsa da, fikrimdən dönmədim. Dövlət Tarix Arxivinin əməkdaşı Anar Mirəliyevlə İstanbula növbəti ezamiyyət zamanı Təktaş bəyin mənzilində onunla, xanımı – tanınmış relief və seramik heykəl sənətçisi Qədriyə Əzəl Ağaoğlu ilə görüşdük. Carlz Dikken-sin, Mixail Şoloxovun, Yevgeni Yevtuşenkonun, Fyodor Dostoyevskinin bir sıra əsərlərini orijinaldan türk dilinə tərcümə etmiş Oksford Universitetinin məzunu Təktaş bəy atasının, babasının, özünün də çox ağrı-acılı, məşəqqətli, məhrumiyətlərlə dolu, eyni zamanda şərəfli, mənali həyat yolu keçdiklərini söylədi, qürurla bildirdi ki, sürgünlərə, həbslərə, təqiblərə baxmayaraq əqidəmizə dönük çıxmamış, şərəfli ölüm yaşamışq. Heç şübhəsiz ki, Ağaoğluların düçar olduqları həyat tərzini onlara məxsus sənədlərin də pərən-pərən düşməsinə, əldən-ələ keçməsinə, bəzilərinin itməsinə səbəb olmuşdur. Təktaş bəy bacardıqca ata-baba yadigarlarını toplamağa, qorumağa səy etmişdir. Bizə təmən-

nasız olaraq verdiyi sənədlərin arasında nəşriyyat məhsulları – ərəb, latin əlifbası ilə buraxılmış qəzet, jurnal, kitablar, eyni zamanda əlyazmalar var. Həmin sənədlər, o cümlədən Əhməd bəy Ağaoğlunun Malta'dan ailə üzvlərinə yazdığı 22 məktubun orijinali Milli Arxiv İdarəsinə müvafiq aktla təhvil verilmişdir.

İstanbulun işgalindən (1918) az sonra əslində Anadoludan başlanan Milli Qurtuluş Hərəkatını zəiflətmək və beşiyində boğmaq məqsədilə ingilislər sözdə erməni soyqırımı təşkilatçılarını cəzalandırmaq adı altında tanınmış partiya və dövlət xadimlərinin, yüksək rütbəli zabitlərin, yazıçı-publisistlərin, naşir və qəzetçilərin "ovuna" başladı: edamlar, təqiblər, cismani və mənəvi təzyiqlər xalqın mübarizə ruhunu, müqavimət əzmini qırmağa yönəlmışdı. Əhməd bəy Ağaoğlunun da daxil olduğu generallardan, millət vəkillərindən, nüfuzlu ziyanlardan ibarət 145 nəfərin 1919-cu ilin martından başlayan, 1920-ci ilin oktyabrınadək davam edən həbsi və Malta'ya sürgünü də bu məqsədi daşıyırdı. Hətta sülh sazişindən sonra da türkləri sürgündə saxlayan düşmənin niyyətini Əhməd bəy anlayırdı və Malta məktublarında da bunu açıqca bəyan edirdi. O, kinaya ilə yazdı ki, sanki cahanın bütün müharibələrinə səbəb buradakı türklər imiş. Ə.Ağaoğlu mücadiləsinin müqəddəsliyinə dərindən inanırdı.

Əhməd bəy Ağaoğlunun Malta'dan yazdığı şəxsi, ailə mənşəli məktublar bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb edir. Həmin məktubların bir neçəsinə diqqət yetirək. 23 fevral 1920-ci il tarixli məktubunda doğmalarından hal-əhvəl tutur, şirin bir yuxusunu danışır və məktubunu belə bitirir:

**"Beni hiç düşünmeyiniz. Filhakika hayatımız pek yeknesaktır, fakat katıyen melal-aver değildir. Allah memleket ve**

***milletimizin akibetini iyi etsin. Bu acılar unutulur. İnşallah, işlerin de yoluna girdiği hiss olunuyor. Artık həkkin tecellisi yüzü görünmeye başladı. Biraz daha sabır... Benden bütün dost ve arkadaşlara, amcazadelere selam...***


***Cümplenizin gözlerinden öperim.  
Ahmed".***

Göründüyü kimi, sürgünün bütün ağrıcı-acıları Vətən məhəbbətini, onun gələcəyi ilə bağlı qayğıları unutdurmayışdır! Əhməd bəy Ağaoğlunun Malta sürgünündən ailəsinə göndərdiyi məktublar sürgün həyatının məhrumiyyətlərini, sıxıntılarını bütün çılpaqlığı ilə ortaya qoymaqla yanaşı, onun nə qədər dözümlü, iradəli və nikbin bir xadim olduğunu da dəlalət edir.

Məktublardan aydın görünür ki, ən çətin anlarda belə o, doğma Vətəninin, Vətəni qədər sevdiyi Türkiyənin mövcud durumu üçün narahatdır, iki qardaş ölkənin gələcək taleyini daim düşünür. Fikrimizcə, Ə.Ağaoğlunun sürgündən yazdığı məktublar tarixçilər, ədəbiyyatşunaslar üçün böyük əhəmiyyət kəsb edir, eyni zamanda həmin sənədlər gənc nəslin vətənpərvərlik təbiyəsində mühüm rol oynaya bilər. Ə.Ağaoğlunun 10 mart 1920-ci il tarixli məktubundan sətirlər:

***"Azizim Sitare ve Hümay!***

***Elhamdülillah sihhat ve selâmetim ber-kemaldir. İstanbul'un geçirmekte olduğu buhranları, tecrübeleri gazetelerde okuyoruz. Tabii, biz de sizin kadar müteessir oluyoruz, fakat sabır ve tahammül etmelidir. İnşallah, hak ve adalet yerini bulur. Bu kadar sıkıntılardan sonra elbette ki, Cenab-i Hak bizim de yüzümüzü güldürür... Kafkasýadan haber alıyormusunuz? Oranın hali nasıldır?.. Param həman tamamen bitmek üzəredir. Burada ise parasız kalmak***



• Əhməd bəy Ağaoğlu sürgündə

“ Əhməd bəy Ağaoğlunun epistolyar irsi: böyük mütəfəkkir, yazıçı, publisist, dövlət xadimi, istiq-lal mücahidinin həyat və fəaliyyətinin daha dərindən təhlili və dəyərləndirilməsi, ağaoğluşunaslığının inkişafı üçün zəngin və mötəbər materialdır... ”

*pek müşkül bir iştir. Her şey paraya mäl oluyor. Binaenaleyh sizden acele ile bana para göndermenizi rica ederim".*

Əhməd bəyin 27 iyul 1920-ci il tarixli məktubu da həmin sürgün həyatının ağırlığını, həm də ədalətin gec-tez qalib gələcəyinə inamını əks etdirir:

*"Son göndermiş olduğunuz on liranın da vârid olduğu haberini tebliğ ettiler. Pek minnettar ve müteşekkirim. Bilseniz bu para meselesi ile sizi iz'âc etmekten ne kadar müteessirim. Bu kadar ihtiyaç ve müşkülat içinde bir de beni burada beslemeyi düşünmek ne kadar elim bir vaziyet! Lakin ne yapayım, Sitare'ciğim? Siz de, ben de sabır ve tahammül etmeliyiz. İnsallah, er-geç hakikat tezahür eder ve bu yaman günler, haksız işkenceler geçer!".*

18 mart 1920-ci il tarixli məktubunda Əhməd bəy "düşmənin zülm və cəfasi

*nə qədər çox olsa, mən bir o qədər xoşbəxt olur və öz gözüm də ucalıram" yazır və ailəsinə də bunları tövsiyə edirdi: "Siz de bunu böyle bilerek tahammül ve sabır ediniz. Hesap günleri geldiği zaman kizaracak yüz olmayacağınız. Geçmiş mektuplarımda da yazmıştım. Bana tezlikle para gönderiniz. Cümlenizin gözlerinizden operim".*

*"O, heysiyyətli və möhtəşəm bir mütəfəkkirdir, mərd və cəsur mücadilə adamı, professor və maarifçi, usta qəzetçi-yazar, dürüst siyasətçidir. Hürriyyət və demokratiya aşığı bir insan, milliyyətçi və inqilabçı ziyanlı, inanılmış və vəfali dost, yaxşı ailə başçısı, şəfqətli atadır. Deyə bilərik ki, o, insanlığın bütün üstün cəhətlərini və məziyyətlərini öz simasında toplamış böyük insan, heykəlləşmiş şəxsiyyətdir". Tanınmış türk qəzetçisi, publisist Fəxrəddin Gülsevənin Əhməd bəy Ağaoğlu haqqında yazdığı bu sətirləri təsadüfən xatırlatmadıq. Mübaliğəsiz deyə bilərik ki,*

Əhməd bəyin yalnız Malta sürgünündən ailəsinə göndərdiyi məktublar onu bu sözlərlə xarakterizə etməyə kifayət edir. 17 may 1920-ci ildə adəti üzrə "Əzizim Sitarə və Humay" yazaraq başladığı məktubun hər cümləsindən ədalətsizliyə qarşı od püskürrür, hər sətrində nikbinlik duyulur, Vətənə məhəbbət hiss olunur, ailəyə sədaqət sezilir, çətinliklərə dözmək, sinə gərmək əzmi, iradəsi ifadə olunur:

*"Haksız yere bir buçuk seneden beri ailemden, vatanımdan, hürriyetimden mahrum edilerek hatta askeri mahkeme de bile muhakeme edilməmi sekiz kere en yüksək yerlere yazarak talep ettiğim ve hiçbir cevaba nail olmadığım halde bu gibi na-reva muamelelere – ki hiç bir kavaid-i insaniye ile kabil-i telif addolunamaz – maruz kalmamız neden? Eğer maksat bizi manen yıprandırmak ise bittabi bu maksada nail olunamaz! Zira bizim de güvendiğimiz, sigindığımız bir hak, bir adalet-i âliye vardır. İnşallah, o adalet, o Hakk bir gün yerini bulur. Ona kadar siz ve ben sabır ve tahammül etmekte mükellefiz. İstanbul'dan aldığım haberler sizin ne kadar müşkülət ve sıkıntılardan içinde çırpındıklarınızı tasavvur etmemə kâfidir. Ben vaziyetin bu kismini düşündükçe cildiracağım geliyor. Nasıl geçiniyorsunuz, ne yapıyorsunuz? Hüseyin'den, Bakıştan birisi imdadınıza koşamadılar mı? Kafkasya'dan varid olan haberler artık bundan sonra onların da gelmeyi ümidi tamamen kat' ediyor. Eğer şimdiye kadar gelmedilerse, bundan sonra artık gelemezler. O halde ne yapacaksınız? İşte bu sual beni bütün-bütün eziyor".*

Əhməd bəy Ağaoğlunun 16 iyun 1920-ci il tarixli məktubu da eyni hiss və duygularla, eyni kinayə və istehza ilə,

zülmə və ədalətsizliyə eyni üsyankarlıqla qələmə alınmışdır:

*"Azizim Sitare ve Humay!"*

*Bu mektubu size acı bir duygunun tesiri ile yazıyorum. İngilizler yeniden kendilerine has olan adaletten bir numunesini daha gösterdiler. Bugün burada bir liste tebliğ olundu. Listeye dâhil olanlara şəhirdə serbest gezmek müsaadesi veriliyor. Bütün heyet-i vükelaya, merkez-i umumi azalarına bu serbesti verildiği halde ne benim ve ne de Ziya Beyin namımız listeye idhal edilmemiştir [alınmamıştır]. Anlarsınız ya! Bütün fenalıkları biz yapmışımız! Bu adamlar bu gibi zulüm ve cefalarla bizim güya kuvve-i maneviyemizi kesr edeceklermiş! [manevi gücümüzü kıracularmış] Bilmiyorlar ki biz Afrikali Berber akvamına [kavimlerine] mensup değiliz. Bizim gibiler üzerine zulüm ve cefa tamamen aksi tesirler icra eder. Siz de orada bittabi bu gibi şeylerdən müteessir olmazsınız.] Hakkıma, masumiyetim istinaden sekiz kere İngilterenin en yüksək makamlarına müracaat ettim, günahımı sordum, muhakeme edilməmi istedim, fakat Hakk karşısında utanınlar cevap bile veremediler. Kendi vicdanları bile isyan etti. Bu kere de bu gibi küçük şeylerlə beni izac etmeye [bunaltmaya] kalkışıyorlar. Azap değil, vəcd ve lezzet duyuyorum".*

Ağaoğlular nəslinin Əhməd bəydən sonrakı davamçılarının ömür yolu ilə tanış olduqdan sonra adama elə gəlir ki, o, 28 may 1920-ci il tarixli məktubundakı tövsiyəsini həm də onlara ünvanlamışdır: "Unutmayın ki, bizim vəzifəmiz bütün bunnara mətanət və səbirlə dözməkdir". Belə ki, Türkiyənin dövlət və siyasi xadimi olmuş, üç dəfə Böyük Millət Məclisinə depu-

tat seçilmiş, baş nazirin müavini və dövlət naziri olmuş yazılıçı-publisist Səməd Ağaoğlu (Əhməd bəyin oğlu) 1960-ci ilin 27 mayında dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum edilmişdir. Əhməd bəyin nəvəsi Təkdaş Ağaoğlu isə siyasi görüşlərinə və fəaliyyətinə görə uzun illər İsvəçrədə sürgün həyatı keçirmişdir.

Malta məktubları həm də bir çox tarixi hadisə və şəxsiyyətlər haqqında məlumat əldə etmək üçün mötəbər mənbədir. Bu baxımdan Əhməd bəyin təqdim edilən 10 iyun 1920-ci il tarixli məktubunda istisna deyil. Məktubda adı çəkilən Bolu məbusu (millət vəkili) Mehmet Həbib bəy, heç demə, Avropa Birliyi və Avropa Parlamenti yaratmaq ideyasını hələ 110 il əvvəl - Osmanlı Məclisi-Məbusanın 18 iyul 1908-ci il tarixində keçirilən iclasındaki çıxışı zamanı irəli sürübəmiş (ətraflı bax: *Türkiyə, Okan Konuralp. Bolulu Habib Beyle AB sahasında. "Hürriyət" qəzeti, 22 avqust 2011*).

Əhməd bəyin məktubunda adı çəkilən Əsəd paşanın şəxsiyyəti və fəaliyyəti də maraq doğurur. Onu da ingilislər "İttihad və Tərəqqi" Cəmiyyəti ilə əlaqələrdə və əməkdaşlıqda günahlanıraraq Malta sürgün etmişlər. Əsəd paşa sürgündə xəstələri müayinə və müalicə etmiş, hətta "Göz xəstəlikləri" adlı bir kitab da yazmışdır ki, Ə.Ağaoğlu məktubunda buna işarə vurur. Sürgün həyatından sonra bir sıra məsul vəzifələrdə çalışmış, özəl göz klinikası açmış, İstanbulun nüfuzlu həkimi kimi ad-sən qazanmışdır.

Heç şübhəsiz ki, Ə.Ağaoğlu məktubunda əsirlikdən azad olunanlardan bəhs edərkən "**Bu kere gidenler arasında bizim zavallı Karslılar da vardır. Bil-seniz, onların kurtulmalarına ne kadar**

**memnun oldum. Zavallilar burada büyük bir usret [sıkıntı] ve ihtiyaç içinde kırwanıyorlardı**" cümlələri də diqqəti çəkir və maraq doğurur.

Əhməd bəy Ağaoğlunun epistolyar irsi haqqında deyilənləri yekunlaşdıraraq aşağıdakı qənaətlərə gələ bilərik. Əhməd bəy Ağaoğlunun epistolyar irsi:

- böyük mütəfəkkir, yazılıçı, publisist, dövlət xadimi, istiqlal mücahidi, naşir və redaktorun həyat və fəaliyyətinin, yaradıcılığının daha dərindən, hərtərəfli tədqiqi, təhlili və dəyərləndirilməsi, ağaoğluşunaslığın inkişafı üçün zəngin və mötəbər materialıdır;

- onun şəxsiyyət kimi formalaşmasının və yaradıcılıq təkamülü və təməyülərinin səbəb və hədəflərini dəqiq müəyyənləşdirməyə imkan verir;

- mütəfəkkir ədibi əhatə edən mühitin, yaşadığı dövrün ictimai-siyasi, ədəbi-mədəni həyatına daha yaxından bələd olmaq üçün etibarlı zəmin yaradır;

- silahdaşlarının həyatı, fəaliyyəti, onların məram və məsləkləri, qarşılıqlı münasibət və fəaliyyətləri haqqında ciddi və obyektiv məxəzdir;

- ermənilərin mənfur simasını ifşa edən, onların iç üzünü açan əsashlı dəlil və sübutlardır;

- milli adət-ənənələrə, xalqımıza mənsub ailə-məisət münasibətlərinə, qadın azadlığına, demokratik dəyərlərə önəm verən mütərəqqi fikirlərdir;

- istiqlala, demokratik dəyərlərə, milli dövlətçiliyə, türkçülüyə bağlılığı, məfkurə, dostluq, sədaqət yolunda şərəfli xidməti təlqin, təbliğ və təşviq edən vasitədir;

- gənc nəslin milli ruhda, vətənpərvərlik tərbiyəsində mühüm rol oynaya biləcək əvəzsiz bir örnəkdir.